

**Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası**

QƏRAR

№ 1951100024

Bakı şəhəri

“03” iyun 2019-cu il

**“Qarşısılınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları
haqqında Qaydalar”ın təsdiq edilməsi barədə**

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarım bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

Q Ə R A R A L I R:

1. “Qarşısılınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və lisenziyalaşdırma departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

**İdarə Heyətinin sədri
vəzifəsini icra edən**

İbrahim Alışov

“Təsdiq edilmişdir”
Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası
Qərar № 1951100024

“3” iyun 2019-cu il

İdarə Heyətinin sədri vəzifəsini icra edən

İbrahim Alışov

**Qarşısılınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları
haqqında Qaydalar**

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 78.4-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və qarşısılınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması üzrə təyinatları, habelə həmin vəsaitlərin istifadəsi ilə bağlı hesabat formalarını və onların təqdim edilmə qaydasını müəyyən edir.

1.2. Qarşısılınma tədbirləri fondu hər bir icbari sığorta növü üzrə ayrılıqda hesablanır və bu Qaydalarda nəzərdə tutulmuş təyinatlar üzrə istifadə olunur.

1.3. Bu Qaydalarda istifadə olunan anlayışlar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş mənanı ifadə edir.

2. Qarşısılınma tədbirləri fonduna yığılan vəsaitlərin təyinatı

2.1. Qarşısılınma tədbirləri fonduna yığılan vəsaitlərin xərclənməsinə dair təyinatlar aşağıdakılardır:

2.1.1. maarifləndirici tədbirlərin həyata keçirilməsi:

2.1.1.1. təhsil müəssisələrində yol hərəkəti qaydaları, yanğın təhlükəsizliyi və ilkin tibbi yardım ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi;

2.1.1.2. təhsil müəssisələrində sığorta hadisəsi hesab edilə bilən halların baş verməsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması;

2.1.1.3. zərərçəkmiş şəxslərə ilkin tibbi yardımın göstərilməsi istiqamətində maarifləndirici çarxların hazırlanması;

2.1.1.4. baş verə biləcək sığorta hadisələri hesab edilə bilən halların baş verməsinin qarşısının alınması üçün təbliğat və təşviqat işlərinin aparılması;

2.1.2. sığorta hadisələri intensivliyinin yüksək olduğu ərazilərdə hadisənin baş vermə ehtimalının azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

2.1.3. təbii və ekoloji xarakterli fəvqəladə halların, o cümlədən daşqın və sellərin baş verməsi nəticəsində fəsadların qarşısının alınması və azaldılması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

2.1.4. yanğına qarşı xəbərvericilərin (siqnalizasiyaların) qurulması ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi;

2.1.5. təmizləyici qurğular, müəssisələrdə zərərli tullantı süzgəcləri, digər təbiəti mühafizə obyektləri avadanlıqlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi və (və ya) dəstək göstərilməsi.

3. Qarşısılınma tədbirləri fonduna yığılan vəsaitlərdən və onlardan istifadə olunması haqqında hesabat

Sığortaçı qarşısılınma tədbirləri fonduna yığılan vəsaitlər və onlardan istifadə olunmasına dair bu Qaydalara 1 sayılı Əlavədə müəyyən edilmiş formada, aylıq əsasda müvafiq ay başa çatdıqdan 7 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat təqdim edir.

*“Qarşısialınma tədbirləri fondunda
yığılan vəsaitlərin istifadə olunması
təyinatları haqqında Qaydalar”a
Əlavə 1*

**Qarşısialınma tədbirləri fonduna yığılan vəsaitlər və onlardan istifadə olunması
haqqında hesabat**

Sığortaçının adı: _____

Hesabat dövrü: _____

I.Sığorta növü üzrə qarşısialınma tədbirləri fonduna yığılan vəsaitlər		
Sıra sayı	Sığortanın növü	Hesabat dövrü ərzində hesablanmış qarşısialınma tədbirləri fondunun məbləği
1.		
2.		
3.		
...		
	Yekun	

II. Qarşısialınma tədbirləri fonduna yığılan vəsaitlərdən istifadə olunması təyinatı			
Sıra sayı	Təyinatı	Hesabat dövrü ərzində faktiki xərclənmiş məbləğ	Hesabat dövrünün sonuna qarşısialınma tədbirlər fondunun məbləği
1.			X
2.			X
3.			X
...			X
	Yekun		